

2016-ci ilin I yarımiliyində Qəbələ rayonunda 65 milyon 367 min manatlıq məhsul istehsal olunmuş, və xidmət göstərilmiş, onun hər nəfərə düşən həcmi 628 manat təşkil etmişdir.

Məhsul və xidmətlərin 68,5 faizi istehsal sahələrinin, 31,5 faizi isə xidmət sahələrinin payına düşmüşdür.

Həmin dövrde kənd təsərrüfatı və balıqlıq sahəsində 19 milyon 658 min manatlıq və ya ümumi məhsulun 30,0 faizə qədər, ticarət və xidmət sahəsində 17 milyon 739 min ma-

ocaqları çox müasir turizim kompleksləri baxımdan zəngin imkanlara malikdir. Rayonun tarixi yerləri rayona gələn turistləri özüne cəlb edir. Gözəl təbiəti heyran edici mənzərləri olan bu yer qonaqlarda böyük təessürat oydur.

Məhz buna görədir ki, rayonda turizmin inkişafına xeyli diqqət yetirilmişdir. 2003-cü ildə rayonda cəmi 3 turizm obyekti vardırsa indi bunları sayı 5 dəfə artaraq 15-ə çatdırılmışdır. Bu turizm obyektlərində yerlərin sayı 623-ə çatdırılmış, yaxud 6 dəfə armışdır. Rayonda

2016-ci ilin I yarımiliyində Qəbələ rayonunun sosial-iqtisadi İnkışafı haqqında

natlıq (müvafiq olaraq 27,1 faiz), tikintidə 13 milyon 409 min manatlıq (20,5 faiz), sənaye-də 12 milyon 235 min manatlıq (18,7 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 1 milyon 818 min manatlıq (2,8 faiz), informasiya və rabitədə 508 min manatlıq (0,9 faiz) məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir.

1 iyul 2016-cı il tarixə rayonda mövcud əhalinin sayı 103996 nəfər olmuşdur. Birinci yarımlik ərzində Qəbələ rayonunda 909 körpə doğulmuşdur.

Qəbələ rayonunun iqtisadiyyatında taxılçılıq, meyvəçilik və heyvandarlıq aparıcı rol oynayır. Bununla yanaşı, təsərrüfatlarda bostan məhsulları, tərəvəz, üzüm və kartof da istehsal edilir.

Rayonda keçən ilin payızında 22462 hektar sahədə payızlıq taxıl ekilmişdir. 2016-cı ilin birinci yarımiliyində 16700 ton taxıl, 1650 ton kartof, 1120 ton tərəvəz və 205180 ton meyvə istehsal olunmuşdur. Bu məlumat qəzetdə dərc olunan günə rayonda 71,081 ton taxıl istehsal olunmuşdur (red).

Heyvandarlıq məhsullarından diri çəkide 2052 ton ət, 19550 ton süd, 5921 min ədəd yumurta, 312 ton yun istehsal olunmuşdur. 2015-cü ilin müvafiq dövrünə nisbətən, yumurta istehsalı 9 min ədəd və ya 0,2 faiz, yun istehsalı 2 ton və ya 0,6 faiz, süd istehsalı isə 1643 ton və ya 9,1 faiz artmış, ət istehsalı isə 521 ton və ya 20,2 faiz azalmışdır.

Rayonun təsərrüfatlarında 2016-ci ilin birinci yarımiliyində 46580 baş iri buynuzlu mal-qara, o cümlədən 23824 baş inək və camış, 188214 baş qoyun və keçi, 1050 baş do-nuz mövcud olmuşdur.

2016-ci ilin yanvar-iyun aylarında sənaye-də istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 10235,0 min manat təşkil etmişdir. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,2 faiz artım deməkdir.

Bu ilin altı ayı ərzində sənaye müəssisələrində çalışan 1280 nəfərin orta aylıq nominal əmək haqqı 327 manat təşkil etmiş və bu da əvvəlki ille müqayisədə 0,5 faiz çox deməkdir.

Rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 14 milyon 135 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 13 milyon 409 min manat təşkil etmişdir. Keçən illə müqayisədə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 7 milyon 900 min manat, yaxud 35,9 faiz azalmışdır.

2016-ci ilin birinci yarımiliyində umumi sahəsi 14547 kv metr olan 125 fərdi ev tikilib istifadəyə verilmişdir.

Qəbələ Dağ xizək kompleksinin tikintisinin birinci mərhələsi başa çatmış, ikinci mərhələnin, Qəbələ Uşaq Futbol Akademiyasının inzibati binasının və Qəbələ Qolf klubun tikintisi davam edir.

Qəbələ rayonunun turizm sektoru təbiət mənzərləri, tarixi abidələri, mədəniyyət

dünya standartlarına cavab verən böyük bir turizm kompleksi yaradılmışdır. Bu proses davam edir.

Hazırda bir sıra turizm mərkəzinin tikintisini başlanmış və bu tikintilərdə işlər süətlə davam edir.

Rayonda 4 ibtidai, 11 əsas və 53 orta məktəb fəaliyyət göstərir.

Qəbələ rayonunda öten dərs ilində fəaliyyət göstərən 68 ibtidai, əsas və orta məktəblərdə 16235 nəfər şagird təhsil almışdır. 2330 müəllim çalışır. Bu məktəblərdə şagirdlər 485 kompyuterdən istifadə etmişlər.

Rayonda 22 məktəbə qədər uşaq müəssisəsi vardır ki, bunnarda da uşaqların sayı 780 nəfərdir.

2016-cı il iyul ayının 1-i vəziyyətinə rayonda 330 çarpayılıq 6 xəstəxana, 36 tibb və feldşer-mama məntəqəsi, 9 ambulator poliklinika müəssisəsi fəaliyyət göstərir.

Rayon mərkəzi xəstəxanası əsaslı şəkildə təmir olunmuş, müasir avadanlıqlarla təmin edilmişdir. Rayonda müasir standartlara cavab verən böyük regional müalicə-diaqnostika mərkəzi fəaliyyət göstərir.

2016-cı ilin birinci yarımiliyində avtomobil nəqliyyatı ilə 482 min ton, əvvəlki ilə müqayisədə 16 min və ya 3,4 faiz çox yük daşınmışdır. Birinci yarımil ərzində rayonun rabitə müəssisəsi tərəfindən 508 min manatlıq rabitə xidməti göstərmişdir. Rabitə müəssisələrində 104 nəfər işçi çalışmışdır. Onların orta aylıq nominal əmək haqqı 299 manatdır.

Birinci yarımil ərzində rayonun istehlak bazarında əhaliyə 16 milyon 961 min manatlıq pullu xidmət göstərmişdir. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 72 milyon 812 min manat olmuş, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,1 faiz və ya 11 milyon 164 min manat çox olmuşdur.

2016-ci ilin birinci yarımiliyində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 285 manat təşkil etmiş və 2015-ci ilin həmin dövrünə nisbətən 4,8 faiz artmışdır.

2003-cü ilin oktyabr ayının 1-dən 2016-cı il iyul ayının 1-nədək rayonda 14212 yeni iş yeri açılmışdır ki, onun da 12164-ü daimi iş yerləridir.

Yeni açılmış iş yerlərinin 1898-i yeni açılmış müəssisə və təşkilatlarda, 453-ü mövcud müəssisə və təşkilatlarda, 579-u isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olmuşdur. 9234 iş yeri isə fərdi sahibkarlığın nəticəsində yaradılmışdır. Bundan başqa müvəqqəti və mövsum işləri yerinə yetirmək üçün 2048 yeni iş yeri açılmışdır.

Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 3806 ailənin 4501 üzvünə 1799,2 min manat sosial müavinət, 1089 ailənin 5027 üzvünə 1026,5 min manat ünvanlı sosial yardım ödənilmişdir.

Rayon statistika idarəsi.

**QƏBƏLƏ RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ
2016-ci İLİN SENTYABR AYINDA YERLƏRDƏ KEÇİRƏCƏYİ
QƏBULLARIN VƏ GÖRÜŞLƏRİN QRAFIKİ**

Tədbirin keçiriləcəyi yaşayış məntəqəsinin adı (şəhər, qəsəbə, kənd)	Tarix	Görüşün keçiriləcəyi yer və vaxtı
Xırxatala kəndi	06.09.2016	Kənd məktəbi, saat 11 ⁰⁰
Mollaşıxalı kəndi	13.09.2016	İcra nümayəndəliyi, saat 11 ⁰⁰
Yenikənd kəndi	20.09.2016	Kənd məktəbi, saat 15 ⁰⁰
Həmzəlli kəndi	27.09.2016	Kənd məktəbi, saat 15 ⁰⁰

Qəbula dəvət olunurlar: təhsil, səhiyyə, mədəniyyət və turizm şöbələrinin, hüquq-mühafizə orqanlarının, əhalinin sosial müdafiəsi, məşğulluq, gigiyena və epidemiologiya mərkəzlərinin, dövlət sosial müdafiə fondunun, poçtamın, telekommunikasiya qoşşığının, elektrik şebəkəsinin, yol istismar, baytarlıq, qaz istismar, suvarma sistemləri, meşələrin bərpası və mühafizəsi idarələrinin rəhbərləri.

Cəbrayılın işğalindan 23 il keçir

1993-cü ilin avqust ayı Cəbrayıl rayonunun əhalisinin yaddaşına ağırılı və üzüntülü yazıldı. Şuşa, Laçın, Kəlbəcər, Ağdam ağırlarını yaşaya bilmədiyimiz günlərdə daha qoşa bir dərə yapışdı yaxamızdan: Füzuli və Cəbrayıl rayonları da düşmən tapdağına düşdü.

O ağırili-acılı günlərdə bizi 23 illik zaman məsafəsi ayırr. Ayırrımı? Qətiyyən! Əksinə illər keçidkəcə biz doğma yurdulara daha çox can atırıq. Can atırıq ki, canımız qədər sevdiyimiz Vətən bizi bağışlaşın, o yerləre qayıtmaga üzümüz və sözümüz olsun. Bu həsrət bizi qoçaltsa da, qəlbimizdə qayıdış eşqi bir az da boy atır.

Milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan tarixi və mədəni abidələrimizin zəngin, həm də qədim nümunələrinin qoynunda minilliklər boyu saxlayan Cəbrayıl rayonu 23 avqust 1993-cü il tarixdən erməni vandalizminin qurbanına çevrildi. 55 min nəfər əhalisi olan Cəbrayılda 82 kənd, 74 məktəb, 12 mədəniyyət evi, 32 klub fəaliyyət göstərib. Rayonun münbit və məhsuldar torpaqları kəhrizlərdən başqa Həkəri və Araz çaylarından qidalanırdı. Burada ilə 60 min tondan artıq üzüm, 250 tona qədər barama istehsal edildirdi.

Rayonun müdafiəsinə qal-

xanlar az deyildi. Təkc Cəbrayıl şəhərinin işğalı günü 50 nəfər canını torpağa qurban verib. Bütləvlükdə torpaq uğrunda şəhid olan cəbrayillilərin sayı 350 nəfərdir. 650-yə yaxın itkin və yaralı olan cəbrayillilərin 6-sı Azabaycanın Milli Qəhrəmanıdır. Bu fəxri ada rayonun Süleymanlı kəndinin iki yeyitirməsi Şikar Aslanovla Mətləb Məmmədov da layiq görülmüşlər. Kəndin qəhrəman oğullarına büst qoyulmasında xüsusi diqqət və qayğı gösterən kənd icra nümayəndəsi Müzəffər Rüstəmovun fədakarlığı və sonralar düşmən tərəfindən əsir götürülməsi də yaddaşlardan silinmır.

Tarixin qanlı-qadali sehifələrini vərəqlədikcə düşmənin məkrli siyaseti ilə yanaşı, xalqımızın torpağı, Vətənə məhəbbətini, bu yolda ölümün gözənə dik baxdığını, qorxmazlığını və cəsaritini də görürük. Belə olan təqdirdə Ali Baş Komandanın dəfələrlə söylədiyi kimi, bir qarış torpağımızın da düşmən əsarində, qalmışına imkan verməyəcəyik. Qarabağın qara günlərinə səbəb olan düşmənin bù günkü vəziyyəti də təsdiqleyir ki, özgə torpağında açılan göz çəş, imək tutan diz taqətsiz və şikəst olur.

«QƏBƏLƏ».

Dayırımı masa

Azerbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan olunmuşdur. Bununla əlaqədar olaraq Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyində silsile tədbirlər keçirilməkdədir.

Bu günlərdə sözügedən mövzu ilə əlaqədar növbəti dəyirmi masa təşkil olunmuşdur. Əsas məsələlərdən biri kimi ekspozisiyalarda rayonumuzda yaşayan azsaylı xalqların tarixi, məişəti, qədim adət-ənənələri haqqında əlavə geniş məlumatlar vermək, mühərizzələr söyləmək, yaradıcı şəxslərin sərgilərini təşkil etmək qərara alınmışdır.

İlhamə Seyidova,
Qəbələ Rayon Tarix-Diyarşunaslıq Muzeyinin
Kiçik elmi işçisi.